

“Təsdiq edilmişdir”

**Azərbaycan Respublikasının
Milli Depozit Mərkəzinin
Müşahidə Şurasının**

_____ il tarixli qərarı
(_____ №-li protokol)

Sədr _____ B.Əzizov

M/Y

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Üzvlük Qaydaları

1. Ümumi müddəalar

- 1.1. “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Üzvlük Qaydaları” (bundan sonra - bu Qaydalar) “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya Fondları haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən tərtib edilmişdir.
- 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (bundan sonra - MDM) depozitar üzvlərinə (bundan sonra - üzvlər) qarşı tələblər, üzvlüyə qəbul edilmə və üzvlükdən çıxarılma əsasları, həmçinin MDM və Üzvlər arasında olan bütün münasibətləri tənzimləyir.
- 1.3. Bu Qaydaların 1.1-ci bəndində göstərilmiş normativ hüquqi aktlarla bu Qaydalar arasında ziddiyyət aşkar edildikdə normativ hüquqi aktların müddəaları tətbiq edilir.

2. Üzvlərə qarşı tələblər

- 2.1. Üzv, investisiya şirkəti və ya investisiya fondunun depozitari müvafiq lisenziyaya (xüsusi razılığa) malik olmalıdır.

- 2.2. İnvestisiya şirkəti olan üzvün lisenziyası Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında Qanunu”nun ən azı 30.3.1-ci, 30.3.2-ci, 30.3.6-cı, 30.3.7-ci və 30.4.1-ci bəndlərindən birinin tələblərinə cavab verməlidir.

3. Üzvlüyə qəbul edilmə

- 3.1. İnvestisiya şirkəti və ya investisiya fondunun depozitarı üzvlüyə qəbul edilməsi üçün MDM-ə ərizə ilə müraciət edir (Əlavə №1).
- 3.2. Üzvlüyə qəbul edilmə üçün ərizəyə aşağıdakılar əlavə olunur:
- 3.2.1. Hüquqi şəxsin təsis sənədləri (nizamnamə və ya təsis müqavilə), bununla yanaşı kommərsiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti;
- 3.2.2. İnvestisiya şirkətinin və ya investisiya fondunun depozitarının fəaliyyət növünə görə müvafiq lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti;
- 3.2.3. Ərizəçi və səlahiyyətli nümayəndənin imza nümunələri (imza etmək səlahiyyəti olan şəxslər).
- 3.3. MDM üzvlüyə qəbul edilmə üçün müraciət daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində həmin şəxsin üzvlüyə qəbul edilməsi məsələsinə baxır.
- 3.4. MDM üzvlüyə qəbul edilmə tələblərinə cavab verməyən investisiya şirkəti və ya investisiya fondunun depozitarına imtinanın səbəbləri göstərilməklə 3 (üç) iş günü ərzində rəsmi cavab bildirir.
- 3.5. İnvestisiya şirkəti və ya investisiya fondunun depozitarı üzvlüyə dair tələblərə cavab verdikdə müraciət tarixindən 10 (on) günü ərzində həmin şəxs üzvlüyə qəbul edilir.
- 3.6. Üzvlüyə qəbul edilmə MDM və onun üzvləri arasında Kollektiv sazişinin imzalanması ilə tamamlanır.

4. Üzvlükdən çıxarılma

- 4.1. Üzvlüyə aşağıdakı hallarda xitam verilir:
- 4.1.1. Üzvün müraciəti əsasında;

- 4.1.2. MDM-in İdarə Heyətinin qərarı əsasında.
- 4.2. MDM-in İdarə Heyətinin qərarı əsasında üzvlükdən çıxarılma aşağıdakı əsaslara görə aparıla bilər:
 - 4.2.1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş lisenziyanın (xüsusi razılıq) dayandırılması və ya ləğv edilməsi;
 - 4.2.2. Bu Qaydalar və Kollektiv sazişin müddəaları üzrə müəyyən olunmuş öhdəliklər üzv tərəfindən yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə;
 - 4.2.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn tələblərə riayət edilmədikdə.
- 4.3. MDM üzvlükdən çıxarılma haqqında İdarə Heyətinin qərarını qəbul olunduğu tarixdən 5 (beş) iş günü ərzində üzvə bildirir.
- 4.4. Üzvlükdən çıxarılma qərarı qəbul edildikdən sonra həmin üzv depozitar sistemi üzrə bütün maliyyə öhdəlikləri və apardığı əməliyyatların sona çatdırılmasına görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
- 4.5. Üzvlükdən çıxarılmış investisiya şirkəti və ya investisiya fondunun depozitari çıxarılmaya səbəb olan amilləri aradan götürdükdən sonra yenidən üzvlüyə qəbul edilə bilər.

5. **MDM və üzvlərin qarşılıqlı münasibətləri**

- 5.1. MDM ilə onun üzvləri arasında hüquq və vəzifələr, həmçinin məsuliyyət dairəsi kollektiv sazişlə tənzimlənir.

6. **Yekun müddəalar**

- 6.1. Bu Qaydalar təsdiq olunduğu tarixdən qüvvəyə minir.
- 6.2. Bu Qaydalara edilən əlavələr onun ayrılmaz tərkib hissəsi olaraq hesab edilir